



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

27 sentyabrda terrorçu, faşist Ermenistanın işğal altında saxladığı torpaqlarında (Ağdam, Füzuli, Ağdərə, Cəbrayıl, Kəlbəcər, Şuşa, Xankəndi və b.) Azərbaycanın antiterror hərbi əməliyyatlarına başlaması, her bir azərbaycanının, Azərbaycan türkünün həddisiz dəracədə sevincinə səbəb oldu. 26 illik atəşkəsdən sonra (1994-cü il may) Azərbaycan ordusunun düşmənin təxribatına qarşı əks hücumu başlayıb qanuni haqqını ortaya qoymağa başlaması illərdən gözənlərin gerçəkəşməsi demək idi. Hər şeydən avval, antiterror hərbi əməliyyatlarının başlanması Azərbaycan xalqının ruhunun oyanışı, psixoloji sindromun aşılması idi. Bu işə yalnız 10 milyonluq Qızılı Arıbaşyanın xalqının deyil, bütövlükde 50 milyonluq azərbaycanlıların ruhunun oyanışı olub, yeni bir mərhələnin başlanğıcı oldu.

Atəşkəs'ə qədər təqribən baş verən 13-14 günlük antiterror hərbi əməliyyatları çərçivəsində Azərbaycan ordusu bir şəhər (Cəbrayıl), bir qəsəbə (Hadrut), 34 kənd olmaqla ümumilikdə 36 məntəqəni və bir sıra önemli yüksəklikləri düşmən tapdağından azad etməyi bacardı. Bu müddət ərzində Azərbaycanın haqqı davasını Türkiye, Pakistan, Ukrayna, İsrail, Əfqanistan, Bosniya, Gürcüstan və digər dövlətlər dəsteklediyi halda, Ermenistanın yanında yer alan ölkələrin başında isə Fransa, Yunanistan və başqaları geldi.

Vətən mühərəbəsinin 13-cü günündə indiye qədər özünü bitərəf göstərən Rusiya dövriyyəyə girdi və Moskvada 3 tərəflə danişqlar masasını təşkil etdi. Rusiya, Azərbaycan və Ermenistan arasında 9 oktyabr axşam saatlarında başlayan danışqlar 10 oktyabrin erkən saatlarında (təxminin 11 saatda yaxın) qədər davam etdi və nəticədə bir beyannamə ortaya çıxdı. Qeyd edək ki, heç 9 oktyabr axşam saatlarında Moskvada "atəşkəs" danışqları başlayarken Facebook sohifəmizdə aşağıdakılardan yazmışdıq: "Ermeni terrorçuları bir nəfərə qədər Azərbaycan torpaqlarından rədd olmadan atəşkəs ola biləməz!". Bu cür yazmağımız təsadüfi olmayıb daha çox gerçəkliy ifade edirdi. Çünkü artıq her bir azərbaycanlı ermeninin hansı sıfətə malik olmasına çox yaxşı bilir. Ona görə de, həmin zaman yazdırığımız digər bir statusumuzda deyirdik: "Ermeni şərsizlərlə bir məsada oturmaq neymiş? Bu pislərlər ancaq ve ancaq döyüş meydanında cəhennəmə göndərmək var iken!".

Bir sözlə, Moskva danışqlarından asasən, yaxşı bir şey gözləmirdik. Bütün, Moskva bu dəfə de Azərbaycana münasibətdə iki mövqeyini ortaya qoydu. Belə ki, 10 oktyabr sahər saatlarında elan olunmuş 4 maddəlik "atəşkəs" bayannamesi Azərbaycanın indiye qədər sürdüyü şərtlərin xeyli qismiñin nazərə almadığını ifade edirdi. Bu anlama 10 oktyabr sahər saatlarında Moskvada ortaya qoylan "atəşkəs" xəbərinə alınca yazdıq: "Azərbaycanın şərtləri qəbul edildimi ki, atəşkəs elan olundu? Bunun xalq qarşısında rəsmi açıqlaması olmalıdır!".

Əslində, həmin an bu cür yazmağımıza əsasən səbəb Türkiyənin məsada olmaması, üstəlik Fransanın isə

ATƏT Minsk qrupunun həmsədri kimi saxlanılması idi. Eyni zamanda, Azərbaycanın dövlət başçısı İlham Əliyevin şəhərlərindən biri olan Ermenistanın işgalçi ordusunun müəyyən bir cədvəl əsasında Azərbaycan torpaqlarından çıxarılması da bu "atəşkəs" bəyanaməsində yer almamış idi. Ona görə de, həmin gün başqa bir statusumuzda yazırıq: "Özelliklə, eger Türkiye bu danışqlarda əsas rol almayaqcaqsə və Ermenistan işgal edilmiş torpaqlarımızdan rədd olmağa başlamayaqcasısa, bu atəşkəs ancaq düşmənə yararı".

Eyni zamanda, Fransa ilə də bağlı mövqeyimizi də açıq şəkilde ifade edirdik: "Azərbaycana açıq şəkilde düşmən, Ermenistanı həmi kimi yaşısan Fransanın ATƏT Minsk qrupunun həmsədri kimi qalması yolverilmezdir! Rədd olsun Fransa! Yaşasın Türkiyə!".

"Tək millət iki dövlət" kimi ifade etdiyimiz Türkiyəyə münasibətdə dəyiş-

ma da ondan ibarət oldu ki, 2018-ci ilde Ermenistanda inqilab yolu ilə həkimiyətə gələn Nikol Paşinyan sefərələrindən fərqli olaraq Madrid prinsiplərin də qəbul etmək istəmirmiş, üstəlik 7 şərt irəli sürmüştə. Həmin şərtlər də açıq açığına qondarma Dağlıq Qarabağ rejimine beynəlxalq səviyyəli müstəqillik verilməsini ortaya qoymuş, ona təminat isteymiş və s. Ən vacib məsələ də odur ki, bunun reallaşmayaqlığı şəkildə Dağlıq Qarabağ torpaqlarını Ermenistanı birləşdirəcəyi ilə hədəleyimmiş və bundan da çıxış edərək, həyəsizcəsina "Qarabağ Ermenistandır" ifadəsinə işlədimiş. Məhz Paşinyanın bu cür hərəkətləri və açıqlamaları Azərbaycanı işğal altında olan öz torpaqlarını xilas etmək üçün antiterror hərbi əlliyyatlara başlamağa sövə etmişdir.

Ancaq savaşın 13-cü gündə dövrüyə girib 14-cü günündə "atəşkəs"ə nail olan Moskvadan bu gedisi bir çoxları kimi məni də üzümüzdür. Bunun

mənistan deyil, eyni zamanda rəsmi Moskva və onun rəhbərləri ilə bağlıdır. Məhz, Moskvaya etimad etmediyimiz üçün yazırıq: "Lavrov kimdir Azərbaycan adından danışır?! O, ancaq Ermenistanın adından danışa bilər! Atəşkəsə yox, antiterror hərbi əməliyyatlarına hə, deməliyik! Bir qarış torpağımız bele, işğal altında qala bilməz!". Yaxud da: "Moskva atəşkəsi, atəşkəsden dəha çox Azərbaycanı haqqı davasından zorla el çektiyikdir!".

Əslində "humanitar atəşkəs" in ilk saatlarından erməni terrorçuların iç üzü ortaya çıxdı: "Ermeni terrorçuların atəşkəsə əməl etmədi! Müdafia Nazirliyi: "Tərər və Ağdam rayonlarının əraziyi düşmən tərəfindən atəş tutulur!". Hər şey aydın! Müqəddəs yolumuza davam etməliyik!". Yaxud da: "Təqribən 3 saat ərzində atəşkəs dəfələrə pozulub! Ermeninin və himyədarlarının qəndiqi bir variant var: antiterror hərbi əməliyyatlanna davam edib, si-

sında azyaşlı uşaqlar və qadınlar da var.

Bu, bir dəhşətdir! Əslində bundan sonra "atəşkəs" e son verilmesi qənaətindəydim və indi də eyni düşüncədə qalıram. Məhz bu qənaətdən irəli gələrək yazırıq: "Humanitar atəşkəs" dən faydalanan erməni terrorçuları bir tərəfdən sivil insanları qətl etməyə davam edərək, digər yandan silahlandırılır! Ona görə de, Azərbaycan ordusu sonnucu terçəcənun məhvini qəder zəfer yürüşüne davam etməlidir!".

Üstəlik, insanlarımız arasında şayi yayırlar ki, Ermenistanı bu cür qətləmlərlə sövə edən Rusyanın məqsədlərindən biri də müxtəlif vəsitlelərdən istifadə edərək bölgəyə öz qoşunlarını yeritməkdir. Men də, bunu nəzərə alaraq növbəti statusumda yazırıq: "Rusiya zorla Azərbaycan torpaqlarına sülhmeramlı adı altında qoşun yeridə bilməz. Əger çəşib bu bu addımı atarsa, o zaman qarşısında Türkiyəni gör-

Savaş və "atəşkəs" arasında...



mez mövqeyimiz konkret idi: "Azərbaycan xalqı Qarabağ məsələsində Türkiyənin danışqlar masasında olması iradesini ortaya qoymalıdır!". Əslində Fransanın ATƏT Minsk qrupunun həmsədriliyindən əzələnilərənə ilə yanaşı, Türkiyənin isə həmsədriliyə getirilməsi isteyi təsadüfi deyil. Azərbaycan xalqı her zaman bu fikirdə olmuş, son zamanlarda Azərbaycan hökumətinin rəsmiləri tərəfindən də bu məsələ six şəkildə səsləndirilməye başlanmışdır. Xüsusilə, dövlət başçısı İlham Əliyevin savaş günlərində Fransaya olan kəskin etirazı ilə yanaşı, Türkiyənin dönyanın güclü dövlətlərindən biri kimi artıq bu danışqlarda və ümumiyyətə Cənubi Qafqazda gedən proseslərdə yaxından iştirakını vurğulaması önəmlili məqam iddi.

Ancaq bütün bunların fonunda Moskvada humanitar, ya da insani anlamda bir "atəşkəs" in ortaya çıxmış, üstəlik Türkiyənin burada yer almaması və ATƏT Minsk qrupunun tərkibinin dəyişməməsi, sadəcə baza prinsipləri (Madrip prinsipləri) qaydırılması qərarına gelinməsi ortaya çıxdı. Bizim yuxarıda tələb etdiyimiz rəsmi açıqla-

şıçın də daha sonra başqa bir statusumuzda yazırıq: "14 gün önce sevincə başlayan günü yarımcı qoymaşa haqqımız qoxdur! Bunu, bizlər heç kəs bağışlamaz". Eyni zamanda, ona də ifade edirdik ki: "Bu güne qədər Vətən mühərəbinin vacibliliyindən danışanların çoxu, artıq sülh gəyərçinləri olub yaltaqlıq üçün sıraya durmamalıdır".

Ümumilikdə, bunu ifadə etməkdə məqsədimiz ümidsizlik və pessimizm deyil, indiyə qədər başımıza gələnlər dən dərəcələr almışız idi. Atalarımız demişən: "Başına gələn, başmaqçı olar". Ona görə de, hesab edirdik ki, başladığımız müqəddəs işi yanmış qoymamalı, düşmənin əlinə əlavə fırıldırma verməməliyik. Özəlkədə, burada oyanmış milli ruh məsələsinə diq-qət çəkir, burun üçün də yazırıq: "Azərbaycan xalqının oyanmış ruhunun sindirilməsinə bir dənəmək olmaz! 50 milyonluq Azərbaycan xalqının oyanışı Qarabağ'a bağlıdır! Biz, Qarabağ işğaldən tam azad olunma-dan atəşkəsə yox deməliyik!".

Şübəsiz, "atəşkəs" məsələsində esas inamsızlığımız yalnız terrorçu Er-

lah gücünə terrorçuların torpaqlarımızdan dəf etmək! Qarabağ Azərbaycandır!"

Sözün açığı, erməni terrorçularının barbarlıq məsələsində yalnız cəbhə bölgəsində atəşkəs pozmaqdən çox da uzağa getməyəcəyinə ümd edirdik. Halbuki erməni terrorçuları 11 oktyabr Gəncə faciəsinə qədər də, ancaq mülli ki insanların yaşadığı Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərimizi hədəf almışdır. Ancaq 11 oktyabr sahə saatlarında gördüklerimiz bir dəhşət idi. Məhz həmin faciəni, Gəncə faciəsinin şahidi olduqdan sonra yazırıq: "Humanitar atəşkəs" dən istifadə edərək Rusiyadan aldığı rakətlərle Gəncəni vuran erməni terrorçuları 5 nəfər sivil insanı qətl etmiş 30-a yaxın yaralımız vardır! Yaralanınanlar arasında uşaqlar da var! Erməni terrorizmine son verilməlidir! Azərbaycan ordusu Ermenistan və yandaşlarına yeterince cavab verib və verməye de davam edir! Qarabağ Azərbaycandır!". Ancaq daha sonra melum oldu ki, erməni terrorçuları 9 nəfər sivil insanı qətl etmiş 30-dan çox yaxın yaralımız var, üstəlik erməni terroruna məruz qalanlar ara-

meli olacaq!". Demek istədiyimiz o idi ki, artıq Rusiya 30 il bundan əvvəlki kim bu bölgədə rahat hərəkət edə biləmeyecek. Əger bu niyyət düşərsə, o zaman Türkiyədə öz sözünü deməli olacaq. Bunun ardınca onu da ifade edirdik ki: "Rusiya, Fransa kimi dövlətlərin maşası olan Ermenistanın sonu gelib! Ona görə de, son çəre kimi ümidi lərini "sülhmeramlı"lara bağlayıblar! Bədbəxtlər! Azərbaycan ordusu axırınına çıxacaq!".

Ümumiyyətlə, savaş və "atəşkəs" arasında qalmamızı belə qiymətləndirdik: "Artıq heç bir atəşkəsdən, humanitar ya da qeyri humanitar səhəbat gedə bilməz! Ermenistan terror dövlətidir! Bu şərəfsizləri və himyədarlarının qəndiqan dildən başa salma留意! Qarabağ Azərbaycandır!".

Bütün bunlara yanaşı "atəşkəs"la bağlı bir məqamı da vurğulayırdı: "Moskva "atəşkəs" inin bir məqsədi də odur ki, Azərbaycan ordusunu irəliləməsin və avvalı kimi yalnız müdafiə olunsun! Ümid edirəm ki, Azərbaycan rəhbərliyi məsələni bili və ordumuzu irəliliyi davam edir! Qarabağ Azərbaycandır!".

Yuxarıda da qeyd etdiyim kimi, Gəncə faciəsindən sonra "atəşkəs"in qalmamasını menasızlığına inanırdım: "Gəncə faciəsindən dərhal sonra Azərbaycan "atəşkəs" in bittiyini və antiterror hərbi əməliyyatlarına davam etdiyini beyan etməli idi! Bu, bizim təbii həqiqimiz idi! Ən yaxşı müdafiə hücumdur!". Yaxud da: "Şəhidlərimizin qanı, şəhidlərimizin ruhu bizlərə savaşa davam deyir, "atəşkəs"ə yox!".

Əslində bu səhər də (12 oktyabr) savaş və "atəşkəs" məsəlesi ilə bağlı mövqeyimde hər hansı bir dəyişiklik olmadı: "Humanitar, ya da qeyri-humanitar fərqli etməz, bu "atəşkəs" uzun sürməlidir! Ərazi bütövlüyüümüz bərpa olunmadan yaşanan bir saatlıq atəşkəs belə, bizlər başaşıqlıqdır, təhqiqdir! Atəşkəsə yox, müqəddəs savaşa davam deməliyik!". Yaxud da: "Terorcu dövlətin temsilçiləri ilə eyni masa arxasında oturmaqdansa, döyük cəbhəsində ona qan qusdurmaq, yerlə bir etmək lazımdır!".

Bələdlik, hesab edirdik ki, bu "atəşkəs" formal olsun, ya da qeyri formal olsun uzun süre bilməz. Çünkü terrorcu Ermenistan dövləti qətiyyən buna emel etmə və etməyəcəyi də bəllidir. Ona görə de, bizim üçün deyişməyen bir hədəf var: BMT-nin tanıldığı 86, 6 min kv.km əraziyə sahib çıxməq! Hər şeyi döyük meydanda hell etməliyik! Bu məsələdə bütün azərbaycanlılar bir yarıməq olub, qələbə ezməni davam etdirirler.

**Qarabağ Azərbaycandır!!!
Şuşada, Qarabağda görüşənə qədər!!!**